

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclası olub

Oktyabrin 30-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn formatda iclası keçirilib. İclasda Milli Məclis Sədrinin birinci müavini, komitə sədri Əli Hüseynli gündəliyə daxil olan 3 məsələni diqqətə çatdırıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətə yətələ əlaqələr şöbəsindən AZERTAC-a verilən məlumatə görə, əvvəlcə Məşə Məcəlləsində, Torpaq Məcəlləsində, Mülki Məcəllədə, "Torpaq islahatı haqqında", "Torpaq bazarı haqqında", "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında", "Dövlət rüsumu haqqında", "Daşınmaz əmlakın dövlət reyesi haqqında" və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanunlarda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi barədə ikinci oxunuşda məlumat verilib. Bildirilib ki, qanun layihəsi "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında" 2018-ci il 28 dekabr tarixli 1438-VQD nömrəli Qanunun icrası məqsədile hazırlanıb.

Bele ki, Mülki Məcəlləyə əsasən, girov və ipoteka eyni hüquqi yükə malik olmaqla, hər ikisi əşya hüquqlarının məhdudlaşdırılmasının formalırıdır. Lakin daşınar əşyalara münasibətdə girov, daşınmaz əşyalara, habələ rəsmi reyestrdə qeydə alınmalıdır olan daşınar əşyalara münasibətdə isə ipoteka terminindən istifadə olunur. Bu məqsədə Meşə Məcəlləsində, Torpaq Məcəlləsində, "Torpaq islahatı haqqında", Torpaq bazarı haqqında" və "Bələdiyyə torpaqlarının



idarə edilməsi haqqında" qanunlarda müvafiq dəyişiklik - "girov" sözünün "ipoteka" sözü ilə əvəz edilməsi təklif olunur.

Qeyd olunub ki, torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr hər biri daşınmaz əmlak olduğundan Mülki Mecəllənin 139-1.1.5-ci maddəsində müvafiq dəyişiklik nəzərdə tutulur.

"Torpaq bazarı haqqında" qanuna teklif olunan dəyişikliyə əsasən isə, ipoteka qoyulmuş torpaqların bazara çıxarılmasının xüsusiyyətləri "İpoteka haqqında" qanuna uyğun olaraq tənzimlənəcək.

Sonra komitə sədri "Hərbi qulluqçuların statusu haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında",

"Yol hərəkəti haqqında", "Valideynlərinini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Avtomobil yolları haqqında", "Özəl tibb fəaliyyəti haqqında", "Dövlət qulluğu haqqında", "Psixiatriya yardımı haqqında", "Onkoloji yardım haqqında" və "Tütün məmələtlərinin istifadəsinin məhdudlaşdırılması haqqında" qanunlarda dəyişiklik edilməsi barədə layihəni ikinci oxunuşda təqdim edib. Diqqətə çatdırılıb ki, sənəd "Tibbi sigorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" 2019-cu il 3 dekabr tarixli 1718-VQD nömrəli Qanunun icrası ilə alağadır hazırlanıb.

Qeyd edilib ki, tibbi siğortaya keçidələr eləqədar icbari tibbi siğorta olunnlara tibbi yardım xidmətlər zərfin-də nəzərdə tutulduğu hallarda icbari

tibbi sigorta haqları hesabına, diger hallarda isə dövlət büdcəsi hesabına göstəriləcək. Bununla əlaqədar adları göstərilən qanunlara müvafiq düzəşlər edilib. Bir sıra qanunlarda həmçinin uyğunlaşdırma, terminologiyanın dəqiqləşdirilməsi məqsədilə bəzi deyişikliklər təklif olunur.

İclasda komitə sədri Əli Hüseynli "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda deyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təqdim edib. Diqqətə çatdırılıb ki, layihədə təklif edilən dəyişikliklərin bir qismi dövlət qulluqcusuna müəyyən edilmiş tələblər nəzərə alınmadan növbəti ixtisas dərəcəsi verilməsinin, yuxarı inzibati vəzifəyə təyin edilme hallarının, aşağı ixtisas dərəcəsinin hansı hallarda verilməsinin mümkünluğunun əsaslarını müəyyən edir. Digər dəyişiklik dövlət qulluqcularına ixtisas dərəcələri verilərkən onların xüsusi, hərbi və diplomatik rütbələrinin nəzərə alınması ilə bağlıdır.

Bundan əlavə, qanunda əvvəl mövcud olmuş "Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi" adlı 30-1-ci maddənin təkmilləşdirilməsi təklif olunur. Belə ki, maddənin yeni redaksiyasında, əvvəlkindən fərqli olaraq, hansı kateqoriya dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə zərurət olmadığı müəyyən edilir, qiymətləndirmə zamanı yekun qiymət verilərkən vacib olan meyarların hədləri konkretləşdirilir.

İclasın sonunda qanun layihələri Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olunub.